

## **Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2019-cu ildə görülmüş işlərlə bağlı hesabat**

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2019-cu il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurmuş, Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin yekunlarından, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli, 1040 nömrəli Fərmanından, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamından, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli Qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəlmişdir.

“2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə 2019-cu ildə 7 tədbirin icrası tam başa çatdırılaraq ümumilikdə 37 iş yerinə yetirilmiş, Komitənin digər dövlət proqramları üzrə icraçı kimi çıxış etdiyi tədbirlərin icrası təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş məqsəd və hədəflərə nailolma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbat rəsmi statistikanın yeni çağırışlar əsasında təkmilləşdirilməsini şərtləndirir. Bu məqsədlə, strateji yol xəritələrində Dövlət Statistika Komitəsinin əsas icraçısı olduğu tədbirlərin, o cümlədən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.2-ci “Statistika infrastrukturunun təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 1.1.4-cü “Əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyeterliyi səviyyəsi və buna təsir edən amillərin qiymətləndirilməsi məqsədilə monitorinq sisteminin qurulması”, 8.2.4-cü “İstehsalçıların müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalında və fermer birliklərində iştirakı ilə bağlı statistik hesabatların hazırlanması” və 8.2.6-cı “Meyvə bağları üzrə məlumatların ənənəvi, intensiv və superintensiv bağlar olmaqla qruplaşdırılması” yarıməndləri üzrə işlərin yerinə yetirilməsini təmin etmək məqsədilə Komitənin 2017-ci il 30 iyun tarixli, 96/t nömrəli əmri ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də cəlb edildiyi işçi qrupları hesabat ilində öz fəaliyyətlərini davam etdirmiş, nəzərdə tutulmuş işlərin icra vəziyyəti haqqında məlumat müvafiq əlaqələndirici qurumlara təqdim olunmuşdur.

2019-cu ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 53 metodoloji material hazırlanmışdır. Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi işi davam etdirilmişdir. Dövlət Statistika Komitəsinin elmi-metodoloji şurasının 2019-cu ildə keçirilmiş 10 iclasında 47 məsələ müzakirə olunmuşdur. Aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla, il ərzində 2 yeni rəsmi statistika hesabatı forması təsdiq edilmiş, 3 rəsmi statistika hesabatı forması ləğv edilmiş və 35 hesabat formasına yenidən baxılaraq aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılmış, tələbata uyğun yeniləri əlavə edilmişdir. Rəsmi statistika hesabatı formalarının sayı 2020-ci il 1 yanvar vəziyyətinə 266 olmaqla, onlardakı göstəricilərin sayı 131034, o cümlədən statistika orqanları tərəfindən icmallaşdırılan formaların sayı 155 və onlardakı göstəricilərin sayı 43851 olmuşdur. Beləliklə, hazırlanmış 53 metodoloji materialdan 35-i rəsmi statistika hesabatı formalarının tərtib olunmasına, 18-i isə statistik müayinələrin keçirilməsinə, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsinə dair metodologiyaya, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərlik səviyyəsini xarakterizə edən və mikro, kiçik və orta sahibkarlıq statistikasına üzrə göstəricilər sistemlərinə aid olmuşdur.

Dövlət Statistika Komitəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyaya Qanununun icrasını təmin etmək məqsədilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində qeydiyyatata alınması üzrə işləri davam etdirmiş və hesabat ilində 4 statistika hesabatı və müşahidə forması reyestrə daxil edilmişdir. 01.01.2020-ci il vəziyyətinə 266 hesabat formasından 220-si (82,7%-i) reyestrə daxil edilmişdir.

Kənd inzibati ərazi dairələri, habelə tərkibində kənd yaşayış məntəqəsi olan şəhər və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçot sənədləri üzrə 2019-cu il yanvarın 1-i vəziyyətinə elektron bazaya daxil edilmiş məlumatların aktuallaşdırılması prosesi yekunlaşmışdır. Bununla yanaşı, şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində tətbiq edilən təsərrüfatbaşına uçot sənədləri də təkmilləşdirilmiş, uçot sənədlərində olan məlumatların elektron informasiya sistemlərinə daxil edilməsi üçün proqram təminatı hazırlanmış və 2019-cu il yanvar ayının 1-i vəziyyətinə olan məlumatların Komitənin elektron məlumat bazasına daxil edilməsi həyata keçirilməkdədir.

Milli statistik təsnifatlar sisteminin inkişafı sahəsində işlər davam etdirilmiş, “Nəqliyyat statistikasına üçün yük təsnifatı, 2007”, “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019”, “Məhsul növləri təsnifatı”nın 2018-ci ilədək qüvvədə olan (2009-cu il nəşri) versiyası ilə son versiyası (2018-ci il nəşri) arasında keçid “açarları”, “Əmtəələrin təsviri və kodlaşdırılmasının həmahəng sistemi” (HS 2012) ilə “Beynəlxalq standart ticarət təsnifatı” (SITC rev.4) arasında keçid “açarları”, həmçinin “İqtisadi fəaliyyət növləri təsnifatı”, “Məşğulluq təsnifatı”, “Məhsul növləri təsnifatı”, “Dünya ölkələri təsnifatı”, “Milli təhsil təsnifatı”, “Mülkiyyət növlərinin statistik təsnifatı”, “Statistik fəaliyyət təsnifatı”, “Hüquqi vahidlərin təşkilati-hüquqi formalarının statistik təsnifatı”, “Valyutalar təsnifatı”, “İqtisadiyyatın institusional sektorlarının təsnifatı”, “Ölçü vahidləri təsnifatı” və “Bələdiyyələrin statistik ərazi təsnifatı”na dair məlumatlar, inzibati məlumatların istehsalı proseslərinin GSBPM-ə uyğunluq səviyyəsinin müəyyən edilməsi üçün müvafiq metodologiya və qiymətləndirmə (sorğu) vərəqi hazırlanmışdır.

Sahibkarların statistika orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və həlli məqsədilə Komitənin internet səhifəsində “Sahibkarlar üçün 7 sual” rəy sorğusu keçirilmiş, cavablar ümumiləşdirilmiş və sahibkarların rəy və təklifləri təhlil edilmişdir. Bununla yanaşı, sahibkarlarla işlərin müasir informasiya texnologiyaları vasitəsilə tənzimlənməsi təmin edilmiş, onlar tərəfindən təqdim edilməli olan rəsmi statistika hesabatı formalarının siyahısı və onların doldurulmasına dair göstərişlər Komitənin internet səhifəsində yerləşdirilmişdir.

2019-cu ildə Komitənin fəaliyyəti hüquqi və fiziki şəxslər tərəfindən müxtəlif dövlət qurumlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılmasına, inzibati vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların rəsmi statistikada istifadəsinin genişləndirilməsinə, həmin məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazalarına inteqrasiyası ilə bağlı zəruri tədbirlərin görülməsinə də yönəldilmişdir. Bu məqsədlə yaradılmış və tərkibinə 27 dövlət qurumunun nümayəndələri daxil edilmiş işçi qrupları tərəfindən “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.3.2-ci yarım bəndinin icrası olaraq dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron hökumət” şlüzü vasitəsilə inteqrasiyasını təmin etmək üçün Ədliyyə Nazirliyi yanında yaradılmış Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin məlumat bazasının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə inteqrasiyasına dair Razılaşma 2019-cu il may ayının 08-də, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, eləcə də Dövlət Miqrasiya Xidməti və Dövlət İmtahan Mərkəzinin məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə inteqrasiyasına dair müvafiq Razılaşmalar isə 2019-cu il may ayının 17-də aidiyyəti dövlət qurumu, Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən imzalanmışdır. Məlumatların inteqrasiyasının təşkili məqsədilə 2019-cu ilin 21 və 27 avqust tarixlərində Dövlət Statistika Komitəsində Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət İmtahan Mərkəzinin nümayəndələri ilə birlikdə aparılmış müzakirələr nəticəsində müəyyən edilmiş tədbirlərə və ASAN xidmətin tələblərinə uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən müvafiq məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunmuşdur.

Statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün də bir sıra işlər görülmüş, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilmiş və nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95,0 faizi ötmüş, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 2,9 milyon müraciət daxil olmuş, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilmiş, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlmişdir.

Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında statistik vahidlərin Dövlət reyestrinin aktuallaşdırılması və onun aktual vəziyyətdə saxlanması təmin edilmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi və Vergilər nazirliklərindən müvafiq qaydada alınan məlumatların meyarlar üzrə qruplaşdırılaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsi təmin edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən il ərzində “Əhalinin iqtisadi fəallığı”, “Əhalinin qeyri-formal məşğulluq səviyyəsinin qiymətləndirilməsi”, “Meşə fondu və sair torpaqlarda meşə məhsullarının tədarükü”, “Arıçılıq məhsullarının istehsalı”, “İstehsalçıların müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalında və fermer birliklərində iştirakı”, “Daxili turizm”, “Xarici (getmə) turizm”, “Gəlmə turizm”, “Avtomobil nəqliyyatı ilə yükdaşımlar”, “Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadə”, “Ev təsərrüfatları büdcələrinin tədqiqatı”, “Əhalinin ərzağa əlyətərliyi səviyyəsinin öyrənilməsi”, “15 və yuxarı yaşlı şəxslərin məşğulluğunun və maddi təcrid olunmasının müəyyənləşdirilməsi”, “Ev təsərrüfatlarının bəzi mal və xidmətləri əldə etmə və digər imkanları”, “Ev təsərrüfatlarının gəlirləri və mənzil-kommunal xərcləri”nə dair və əsas fəaliyyəti pərakəndə ticarət olan sahibkarlıq subyektləri arasında müayinələr keçirilmiş, zəruri məlumatlar əldə edilmişdir.

Yerli statistika orqanları statistik müayinələrin keçirilməsini təşkil etmiş, onlar seçməyə düşmüş respondentlərin siyahısı, müayinə formaları, təlimat və göstərişlərlə təmin edilmiş, keçirilmiş müayinələr nəticəsində əldə edilmiş məlumatlar icmallaşdırılaraq nəşr edilmişdir.

Avrostat tərəfindən beynəlxalq ekspertlər cəlb edilməklə, ölkədə əmək bazarı statistikasının sektoral qiymətləndirilməsi çərçivəsində əməkhaqqı, əmək xərcləri və vakansiyalar statistikasının qiymətləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq formal və qeyri-formal sektorlar əhatə olunmaqla əhalinin qeyri-formal məşğulluq səviyyəsinin qiymətləndirilməsinə dair metodologiya və müayinə forması hazırlanmış, müvafiq dövlət orqanları ilə razılaşdırılmış və Dövlət Statistika Komitəsinin 27.02.2019-cu il tarixli, 02/06s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli, 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli, 517 nömrəli qərarına uyğun olaraq Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələrin icrası vaxtında təmin edilmişdir.

Yerli statistika orqanları tərəfindən 1-şəhər və 2-kənd nömrəli formaların məlumatları, inzibati ərazi vahidlərinin sxematik xəritələri və şəhər, rayon və şəhər rayonlarının yaşayış məntəqələrinin sxematik planları əsasında Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunmuş, yerli icra hakimiyyətləri və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmişdir. Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılmış, ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünmüş, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilmişdir.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlanmış metodoloji və digər sənədlərin, əyani vəsaitlərin, dəftərxana ləvazimatlarının yerli statistika orqanlarına və aidiyyəti dövlət orqanlarına çatdırılması təmin edilmişdir.

Siyahıyaalma ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə hazırlanmış təşviqat materiallarından plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilmiş, hazırlanmış 3 videoçarx isə aprel ayından başlayaraq televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanmışdır. Siyahıyaalmaya dair çoxsaylı mətbu məqalələr müxtəlif KİV orqanlarında müntəzəm olaraq dərc etdirilmiş, mətbuatda fərdi jurnalist yazılarının da stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqə elan edilmiş və həmin müsabiqənin qalibləri 6 noyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılmışdır.

Siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyatda alınmış şəxsləri, iş yerlərində əməkhaqları saxlanılmaqla yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların işçilərini, müəllim və tələbələri, uçot sahəsində səriştəsi olan digər şəxsləri mülki-hüquqi müqavilələr üzrə cəlb etməklə həyata keçirilmişdir. Müəyyən edilmiş tələbata uyğun olaraq, siyahıyaalmaya cəlb ediləcək işçilərin siyahıları tərtib edilərək yerli icra hakimiyyətləri tərəfindən təsdiq edilmişdir. Müvafiq təlim proqramı əsasında inzibati ərazi vahidi üzrə təşkilati planın “Siyahıyaalma məntəqələri üzrə işçilərin təlimatlandırılması planı”na uyğun olaraq müəyyən edilmiş tarixlərdə yerli statistika orqanlarının rəisləri və Siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələri tərəfindən siyahıyaalma məntəqələrinin müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların təlimatlandırılması təmin edilmişdir.

2019-cu ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçirilmişdir. Dövlət Statistika Komitəsində əhalinin siyahıyaalınması ilə bağlı “Qaynar xətt mərkəzi”, siyahıyaalmanın keyfiyyətinin yoxlanması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənar qalmış şəxslərin siyahıyaalmaya cəlb edilməsi məqsədilə yerli statistika orqanlarında operativ qruplar yaradılmışdır ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

“Kapital Bank” ASC ilə bağlanmış müqaviləyə əsasən, siyahıyaalma məntəqələrinin işçilərinin xidmət haqlarının ödənilməsi bankın yerli filialları tərəfindən plastik kartlar vasitəsilə həyata keçirilmişdir.

Siyahıyaalma məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi üçün 251 vahid kompüter operatoru vəzifəsinə işə qəbulla bağlı keçirilmiş müsabiqə nəticəsində uğur əldə etmiş şəxslərlə əmək müqavilələrinin bağlanılmasına başlanmışdır.

FAO tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində FAO-nun cavabdeh olduğu dörd DİM göstəricisi üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və Komitənin əməkdaşlarının iştirakı ilə tematik seminarlar keçirilmişdir.

Aparatın 20 şöbəsində və 22 yerli statistika orqanında daxili auditlər, yoxlama və nəzarət auditləri aparılmış, aşkar edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq

tədbirlər görülmüş, “2019-cu il üçün Keyfiyyət sahəsində məqsədlər”, “2019-cu il üçün Keyfiyyət sahəsində məqsədlərin icra qrafiki” və “Risklərin təhlili və qiymətləndirilməsi” sənədlərinin Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) tətbiq edildiyi 30 yerli statistika orqanı üçün aktualaşdırılması, işlərin nomenklatur-siyahılarının, “İnformasiyanın sənədləşdirilməsi”, “Daxili auditlər”, “Uyğunsuzluqların və təshihedici tədbirlərin idarə edilməsi”, “Risklərin və imkanların idarə edilməsi”, “Rəhbərlik tərəfindən təhlil”, “İstifadəçilərlə əks-əlaqələrin idarə edilməsi” sənədləşdirilmiş prosedurların, proseslərin idarə olunması standartı və xəritələrinin KİS-in yeni tətbiq edildiyi 5 yerli statistika orqanı üzrə hazırlanaraq təsdiq olunması təmin edilmişdir.

“Daxili auditlər” sənədləşdirilmiş proseduru və “İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi” mövzularında Komitənin və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarının əməkdaşları (keyfiyyət üzrə nümayəndələr və auditorlar) üçün seminarlar təşkil edilmişdir.

“Nəşr olunmuş və yayımlanmış rəsmi statistika məlumatlarında yol verilmiş uyğunsuzluqların aradan qaldırılması qaydaları” və “Hesabat məlumatlarında baş vermiş xətalərin təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları” hazırlanaraq Dövlət Statistika Komitəsi kollegiyasının qərarı ilə təsdiq edilmişdir.

Müasir dövrdə statistik istehsal prosesinin təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq müqayisəliliyinin təmin edilməsi informasiya texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadəni şərtləndirir. İnnovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi üçün həyata keçirilməsi tələb olunan belə fəaliyyətlərdən biri də rəsmi statistika sistemində vahid platforma üzərində metamelumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunmasıdır ki, bu məqsədlə də Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır, bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edilir, qabaqcıl ölkələrdə tətbiq edilən innovativ yanaşmalar və ən yeni standartlar öyrənilərək onların milli statistika sistemində inteqrasiyası həyata keçirilir. Belə ki, Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış və istismara qəbul edilmiş “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS”in məlumat bazası aktualaşdırılmışdır.

Statistik məlumatların toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi məqsədi ilə mövcud proqram təminatlarına ediləcək dəyişikliklərlə bağlı yeni məsələ qoyuluşları hazırlanmış, proqram təminatlarının hazırlanması işlərinin satın alınması məqsədilə zəruri tender prosedurları keçirilmiş, bağlanmış müqavilələrə uyğun olaraq bir sıra rəsmi statistika hesabatı formaları və digər statistik məsələlər üzrə proqram təminatları satın alınaraq tətbiqinə başlanmışdır.

İstifadəçilərin statistik məlumatlardan daha səmərəli şəkildə yararlanmağını təmin etmək məqsədilə Komitənin internet səhifəsində “Şəxsi kabinet” bölməsi yaradılmışdır. Statistik məlumat istifadəçisi Komitənin saytına daxil olaraq adı, soyadı və elektron poçt ünvanı barədə məlumatları sistemə daxil edərək qeydiyyatdan keçməklə özü üçün avtomatik rejimdə “Şəxsi kabinet” yarada bilər. Yeni bölmə istifadəçilərə Dövlət Statistika Komitəsinin statistik məlumat bazasında yerləşdirilmiş məlumatlardan öz istəyinə uyğun məlumatları seçərək “Şəxsi kabinet”də elektron cədvəl şəklində yadda saxlamaq, dinamika sıralarını

tərtib etmək, çap etmək, məlumatları excel, pdf, json (machine readable) formatlarında əldə etmək və məlumatlar əsasında qrafiklər və diaqramlar qurmaq imkanı vermişdir.

Statistika sahəsində İKT-nin inkişafı və ticarət şəbəkələri ilə partnyor münasibətlərinin yeni müstəvidə qurulması istehlak qiymətlərinin qeydiyyatı prosesini daha da təkmilləşdirməyə imkan vermişdir. Belə ki, Bakı və ölkənin digər iri şəhərlərində fəaliyyət göstərən iri ticarət şəbəkələri ilə əldə olunmuş razılığa əsasən Dövlət Statistika Komitəsinə elektron formada təqdim olunan pərakəndə satış qiymətlərinə dair məlumatların istehlak qiymətləri indeksinin hesablanması üçün nəzərdə tutulan məlumat bazasına 2019-cu ilin yanvar ayından etibarən inteqrasiyasına başlanmışdır. Ticarət şəbəkələrindən qiymət məlumatlarının elektron formada əldə olunması istehlak qiymətləri indeksinin hesablanmasının keyfiyyətinin artırılmasına imkan yaratmaqla yanaşı, MDB məkanında ilk təcrübə olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 17.10.2016-cı il tarixli, 1/1-06 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Statistika Komitəsi tərəfindən göstərilən xidmətlərlə bağlı “ASAN xidmət indeksi” üzrə Agentliyin 2019-cu ildə apardığı qiymətləndirmənin nəticələrinə əsasən tərtib edilmiş reyting cədvəlində Dövlət Statistika Komitəsi 38 qurum (o cümlədən 21-i mərkəzi icra hakimiyyəti orqanı) arasında 2-ci mövqedə qərarlaşmışdır.

Dayanıqlı İnkişaf Məqsədləri barədə həm global, həm də milli səviyyədə ətraflı məlumatların geniş kütləyə çatdırılması, habelə DİM-ə milli səviyyədə nailolma vəziyyətinin monitorinqi və qiymətləndirilməsi, DİM sahəsində maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən tədbirlər və baş verən yeniliklər barədə ictimaiyyətin, o cümlədən dövlət qurumlarının, özəl sektorun, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin, regional və beynəlxalq təşkilatların məlumatlandırılması üçün əlverişli informasiya mühiti yaradan vahid milli onlayn məlumat mənbəyi yaradılmışdır. DİM üzrə məlumatların mətn, ayrı-ayrı qrafik təsvir, cədvəl və video vasitəsilə yayımını həyata keçirmək, statistik məlumatların daha yaxşı mənimsənilməsi və qavranılması üçün onları xeyli dərəcədə asan, əyani və anamlı edən qrafik və diaqramlar vasitəsilə vizuallaşdırmaq, müxtəlif illər üzrə bir neçə göstəricini müqayisə etmək, habelə dəyişmə dinamikasını təsvir etmək, global məqsəd, hədəf və göstəricilər, DİM üzrə milli prioritetlər, mövcud hüquqi çərçivə, icra mexanizmləri, sosial, iqtisadi və ekoloji sahələrdə həyata keçirilən dövlət proqramları, strategiyalar, mühüm tədbirlər, hesabatlar, nəşrlər və elmi tədqiqat işləri ilə mütəmadi tanış olmaq imkanını verən Azərbaycan və ingilis dillərində olan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı Dövlət Statistika Komitəsinin serverində [sdg.azstat.org](http://sdg.azstat.org) ünvanında yerləşdirilmiş və 02.07.2019-cu il tarixində dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təqdimatı keçirilərək istifadəyə verilmişdir. Eyni zamanda, sözügedən portalda yerləşdirilmiş DİM göstəricilərinə dair məlumat bazası mütəmadi olaraq yenilənir. Bundan başqa, “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı növbəti rəsmi nəşr hazırlanmışdır. Nəşrdə global məqsəd və hədəflərin mahiyyəti izah edilmiş, müasir çağırışlar oxucuların diqqətinə çatdırılmış, 2010-2018-ci ildə milli kontekstdə dayanıqlı inkişafı bağlı tendensiyalar təhlil edilərək müxtəlif qrafik və cədvəllərlə təsvir edilmişdir.

Digər sahələrlə yanaşı, statistika orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də hakimiyyət orqanlarının və digər statistik məlumat istifadəçilərinin cari tələbatlarının ödənilməsi olmuşdur. Bu məqsədlə 2019-cu ildə 33 statistik məcmuə (“Azərbaycanın statistik göstəriciləri”, “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın regionları”, “Azərbaycanın əhalisi”, “Azərbaycanın demografik göstəriciləri”, “Azərbaycanda uşaqlar”, “Azərbaycanda qadınlar və kişilər”, “Azərbaycan gəncləri”, “Azərbaycanın milli hesabları”, “Dövlət qulluqçuları”, “Əmək bazarı”, “Yeni iş yerləri”, “Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar”, “Azərbaycanda təhsil, elm və mədəniyyət”, “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti”, “Azərbaycanda qiymətlər”, “Azərbaycanda ətraf mühit”, “Azərbaycanın energetikası”, “Azərbaycanda turizm”, “Azərbaycanda nəqliyyat”, “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanda ödənişli xidmətlər”, “Azərbaycanda informasiya cəmiyyəti”, “Azərbaycanın sənayesi”, “Azərbaycanda tikinti”, “Azərbaycanda kiçik və orta sahibkarlıq”, “Azərbaycanın kənd təsərrüfatı”, “Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri”, “Azərbaycanın ərzaq balansları”, “Azərbaycanda ticarət”, “Azərbaycanın xarici ticarəti”, “Azərbaycanın regionları”, “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal”), “Azərbaycan - faktlar və rəqəmlər” bukleti, “İnfoqrafika” nəşri, ölkənin sosial-iqtisadi inkişafı haqqında aylıq məruzələr, “Statistik nəşrlərin kataloqu”, “İqtisadi rayonların sosial, iqtisadi göstəriciləri” bülletenləri çap edilərək istifadəçilərə çatdırılmışdır. Bunlarla yanaşı, yerli statistika orqanları tərəfindən rayon və şəhərlər üzrə statistik məcmuələr nəşr edilmişdir. Məcmuə və bülletenlərin elektron versiyaları Komitənin rəsmi internet sahifəsində yerləşdirilmişdir.

Məktəblilər üçün “Azərbaycanı öyrənirik” məcmuəsi hazırlanaraq Təhsil Nazirliyi ilə razılaşdırılmış və sonradan çoxaldılaraq, ölkə üzrə hər orta məktəbə 2 nüsxə olmaqla (8840 nüsxə), Təhsil Nazirliyinə təqdim edilmişdir.

Ölkə və onun regionları üzrə sosial-iqtisadi vəziyyəti əks etdirən icmal statistik və təhlili məlumatlarla idarəetmə orqanlarının və digər istifadəçilərin təmin edilməsi məqsədilə aparatın şöbələri və yerli statistika orqanları tərəfindən il ərzində ümumilikdə 2080 təhlili məruzə hazırlanmışdır.

Statistik məlumat əldə etmək istəyənlərin müraciətlərinə operativ baxılması məqsədilə Komitədə “qaynar telefon xətti” fəaliyyətini davam etdirmişdir.

Dövlət Statistika Komitəsinə daxil olmuş müxtəlif strategiyaların, dövlət proqramlarının, qanunvericilik aktlarının və digər normativ hüquqi aktların layihələri ilə bağlı rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilmiş, statistik məlumat əldə etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarından, yerli və xarici təşkilatlardan, ölkənin kütləvi informasiya vasitələrindən, elmi müəssisə və təşkilatlarından, ali məktəb tələbələrindən və digər istifadəçilərdən, o cümlədən statistik informasiya dəstəyi ilə bağlı qeyri-hökumət təşkilatlarından daxil olmuş sorğular cavablandırılmışdır.

Komitənin internet sahifəsi ([www.stat.gov.az](http://www.stat.gov.az)) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə 15 minə yaxın cədvəli, təhlil və metodoloji materialları əhatə etmişdir. 01.01.2020-ci il vəziyyətinə məlumatlar bazası da daxil olmaqla, sahifənin məlumat həcmi 70 Gb təşkil etmişdir. 2019-cu ildə internet sahifəsindən 91,2 faizi ölkə ərazisindən, 8,8 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 8055 istifadəçi bəhrələnmişdir.



Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış mətbu məlumatların kütləvi informasiya vasitələrində dərc etdirilməsi davam etdirilmiş, bu məlumatlar, habelə sosial, iqtisadi inkişafa dair aylıq məruzələr, statistik məcmuələr, Komitədə keçirilən görüşlər haqqında məlumatlar, beynəlxalq tədbirlərdə iştirak etmiş əməkdaşların hesabatları, mətbu məlumatların yayılması və məcmuələrin buraxılış təqvimləri Komitənin veb sahifəsində yerləşdirilmiş, veb sahifənin və kütləvi informasiya vasitələrində Dövlət Statistika Komitəsinə istinadən yayılan məlumatların monitorinqi mütəmadi olaraq aparılmışdır.

Məlumat istifadəçiləri ilə işin daha keyfiyyətli və mütəşəkkil şəkildə qurulması məqsədilə statistik məlumatların elektron kütləvi informasiya vasitələri ilə yayımlanmasına, radio və televiziya kanallarında çıxışlara da diqqət yetirilmişdir. Komitənin rəhbərliyi və əməkdaşları müxtəlif televiziya kanallarında və mətbu orqanlarda ölkə iqtisadiyyatının inkişafı, statistika sistemində aparılan islahatlarla bağlı vaxtaşırı müsahibələr vermiş və iqtisadiyyatın müxtəlif sahələrinə dair çıxışlar etmişlər. 2019-cu ildə statistika orqanları tərəfindən qəzet və jurnallarda ümumilikdə 749 məqalə və mətbu-məlumat dərc etdirilmişdir.

“2019-cu il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq, metodoloji, təhlil və digər məsələlərlə bağlı statistik məlumat istifadəçilərinin (müxtəlif nazirlik, komitə, digər təşkilat, informasiya agentlikləri və KİV nümayəndələrinin) iştirakı ilə Komitədə əhali, əmək, energetika və ətraf mühit, əhəlinin həyat səviyyəsi, milli hesablar, sənaye, tikinti, kənd təsərrüfatı, ticarət, nəqliyyat, informasiya, rabitə, turizm statistikasını, məlumatların müxtəlif yayım vasitələri, istehlak qiymətləri indeksinin hesablanması və s. mövzulara həsr olunmuş seminar-görüşlər keçirilmişdir. Ümumilikdə, il ərzində Komitədə 146 əsas istifadəçinin iştirakı ilə 12 görüş keçirilmişdir.

Dövlət Statistika Komitəsinin rəsmi internet sahifəsində yerləşdirilmiş məlumat bazası, metodoloji sənədlər, keyfiyyət məruzələri, hesabat formalarına və göstəricilərinə dair məlumatlar aktuallaşdırılmış, həmçinin ingilis dilində müvafiq məlumatlar da daxil edilmiş, sahələr üzrə dinamika sıraları tərtib edilmişdir.

“Statistika xəbərləri” elmi-praktik jurnalının rüblük dövrləklə, 1100 nüsxə tirajla nəşri davam etdirilmiş, abunəçilərə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilmiş ünvanlara çatdırılmışdır. Jurnalda kənar tədqiqatçılarla yanaşı, Dövlət Statistika Komitəsi aparatının, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin və yerli statistika orqanlarının əməkdaşlarının, o cümlədən gənc mütəxəssislərin ümumilikdə 42 məqaləsi dərc olunmuşdur.

Ayrı-ayrı vətəndaşların Komitəyə ünvanlıqları sorğular cavablandırılmış, həmin cavablardan onların razı qalıb-qalmadıklarını öyrənmək üçün xüsusi sorğu keçirilmiş və məmnunluq indeksi hesablanmışdır. İstifadəçilər tərəfindən “Statistik məlumatın hansı xüsusiyyətləri Sizin üçün daha vacibdir” sualı 5 ballıq qiymətləndirilmə şkalası üzrə dəqiqlik/etibarlılıq xüsusiyyəti üzrə - 4.9, aydınlıq üzrə - 4.8, vaxtlı-vaxtında olma üzrə - 4.8, aktuallıq üzrə - 4.7 və müqayisəlilik/uyğunluq xüsusiyyəti üzrə - 4.4 orta balla qiymətləndirilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin “Elektron hökumət” portalı vasitəsilə təqdimatına dair vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Komitənin internet sahifəsinin “E-xidmətlər” bölməsində bu xidmətlər haqqında ətraflı məlumatlar yerləşdirilmiş, “Facebook” sosial şəbəkəsində Dövlət Statistika Komitəsinin sahifəsinin aktiv fəaliyyəti, eyni zamanda “Twitter” sosial şəbəkəsində və “Youtube”da müvafiq sahifələr yaradılaraq onların Dövlət Statistika Komitəsinin rəsmi

internet saytına inteqrasiyası təmin edilmişdir. Həmçinin Komitənin internet səhifəsinin mobil versiyasının müəmmadi olaraq təkmilləşdirilməsi və statistik məlumatların vaxtlı-vaxtında yenilənməsi davam etdirilmiş, məlumatların yerləşdirilmə vaxtının göstərilməsi təmin edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin təşkili sahəsində də müvafiq işlər aparılaraq elektron xidmətlərdən istifadə qaydaları barədə təlimatların, elektron xidmətlər üzrə bildirişlərin avtomatik rejimdə sorğu edən şəxslərə göndərilməsi tam təmin edilmişdir.

Regionlar üzrə statistik məlumat bazasına 2018-ci ilin məlumatları əlavə edilmiş və 2015-2018-ci illər üzrə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 136 göstərici üzrə məlumatlar elektron xəritə vasitəsilə yayımlanmışdır.

İl ərzində istifadəçilərdən Komitəyə daxil olan sorğular müəmmadi olaraq təhlil edilmiş, onların daha çox müraciət etdikləri statistika sahələrinin göstəriciləri müəyyənləşdirilmiş və hazırlanmış mətbu-məlumatların istifadəçilərin sorğularına uyğunluğu təmin edilmişdir.

Maddi-texniki bazanın möhkəmləndirilməsi, statistika orqanları işçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüş, Zərdab, Göygöl və Şamaxı rayon statistika idarələri üçün tikilmiş inzibati binalar istifadəyə verilmiş, Ağcabədi, Ağsu rayon və Yevlax şəhər statistika idarələrinin inzibati binalarının yenidən qurulması və əsaslı təmiri işləri həyata keçirilmişdir. Dövlət Statistika Komitəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmirinə başlanılmış, kompüter texnikası, serverlərin təhlükəsiz və davamlı işini təmin edən avadanlıqlar alınaraq quraşdırılmışdır.

2019-cu ildə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini də beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil etmişdir. BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, YUNİSEF, YUNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi davam etdirilmiş, onlardan daxil olan sorğular cavablandırılmışdır. Milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq məlumat portallarında Azərbaycan Respublikasına aid statistik məlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlərin təşkili əsas vəzifələrdən biri olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi (KOSTAT) arasında "Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi" qrant layihəsi yekunlaşmışdır. Layihə çərçivəsində KOSTAT-ın iş təcrübəsi ilə tanış olmaq üçün Komitənin 32 əməkdaşı Koreya Respublikasına ezam olunmuş, Koreyadan göndərilmiş yüksək səviyyəli ekspertlər 50-dən çox yerli mütəxəssisə sosial, iqtisadi statistika və Azərbaycanın Statistik İnformasiya Xidməti (ASİS) sistemi ilə əlaqədar Dövlət Statistika Komitəsinin inzibati binasında təlim məqsədləri üçün hazırlanmış və müasir avadanlıqlarla təchiz olunmuş təlim otağında təlim keçmişlər. Təlimlərdə milli hesablar, əmək, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, qiymət və xidmət statistikasısı, statistik vahidlərin reyestri, statistik istehsal prosesinin təşkili, keyfiyyətin idarə edilməsi sistemi, statistik informasiya sistemi, mövsümi düzəlişlər, iqtisadi statistika üzrə sorğu nümunələrinin tərtib edilməsi prinsipləri, SPSS proqram paketindən istifadə ilə bağlı məsələlər əhatə

olunmuşdur. Sosial sahələr üzrə isə Koreyanın əhali, əmək, təhsil, həyat keyfiyyətinin statistikasını və inzibati məlumatlardan istifadəyə dair təcrübəsi öyrənilmişdir.

Bununla yanaşı, statistik kadr potensialının gücləndirilməsi məqsədilə KOSTAT tərəfindən ölkəmiz üçün modul tipli statistik təlim proqramları hazırlanmışdır ki, bu da milli kadrların bilik və bacarıqlarının artırılması üçün mühüm əhəmiyyət daşıyır. 11 dekabr tarixində Bakı şəhərində KOSTAT ilə birgə “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans təşkil olunmuşdur. Tədbirdə KOSTAT-ın sədri cənab Shin-Wook Kangın rəhbərlik etdiyi nümayəndə heyəti, aidiyyəti dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərini təmsil edən şəxslər, habelə Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri iştirak etmişlər. Konfransda eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi baş tutmuşdur.

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmaq üçün bütün zəruri prosedurlardan keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 oktyabr tarixli, 1455 nömrəli Sərəncamı ilə sənədi imzalamaq səlahiyyəti Dövlət Statistika Komitəsinin sədrinə verilmişdir.

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi, Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsi bütün zəruri prosedurlardan keçdikdən sonra imzalanması üçün səlahiyyətin verilməsi məqsədilə 04.11.2019-cu il tarixli, 20/1-158 nömrəli məktubla Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 2017-ci il 21 iyul tarixdə imzalanmış “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi”nin icrası ilə bağlı ötən müddət ərzində Dünya Bankı qrupunun dəstəyi ilə Dövlət Statistika Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təşkil edilmişdir. Sözügedən layihə çərçivəsində Dünya Bankı ilə əməkdaşlıq davam etdirilmiş, 2019-cu ilin 11-13 fevral tarixlərində layihənin icrasını müzakirə etmək məqsədilə Dünya Bankının nümayəndə heyəti ilə görüş təşkil edilmişdir. Dünya Bankının tövsiyəsi nəzərə alınmaqla üstün təcrübənin öyrənilməsi üçün Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşının Portuqaliya Milli Statistika İnstitutuna təlim səfəri təşkil olunmuş, zəruri materiallar tərcümə edilərək beynəlxalq ekspertlərə təqdim edilmişdir. Layihə çərçivəsində beynəlxalq ekspertlərin Azərbaycana səfərləri və bu zaman rəsmi statistikanın mövcud vəziyyətinin qiymətləndirilməsi, təhlil edilməsi, aidiyyəti şəxslərlə müzakirələrin aparılması təşkil olunmuşdur.

Komitənin əməkdaşları “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Litvada, Portuqaliyada təlim səfərlərində, eyni zamanda Lüksemburq şəhərində STEP layihəsi çərçivəsində Şərqi Tərəfdaşlığı ölkələrinin əsas milli əlaqələndirici şəxsləri üçün birinci iclasında, eləcə də Moldovada Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli

statistika idarələrinin rəhbərləri üçün “Statistik əməkdaşlıqda növbəti addım” mövzusunda təşkil olunmuş yüksək səviyyəli seminarlarda iştirak etmişlər.

“Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində Avropa mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilmiş, Bolqarıstan, Niderland Krallığı, Litva, Polşa, Ukrayna, Xorvatiya mütəxəssisləri tərəfindən Dövlət Statistika Komitəsində təlimlər təşkil olunmuşdur. Layihə çərçivəsində Komitənin nümayəndələrinin də bir sıra ölkələrə səfəri baş tutmuşdur. Belə ki, Rumıniyada statistik məlumatların yayılması və Coğrafi İnformasiya Sistemine (CİS), Bolqarıstanda statistik təsnifatlara, istehsalçı qiymət indekslərinə, tələb və təklifin ölçülmələrinə həsr olunmuş təlim səfərlərində Komitənin əməkdaşlarının iştirakı təmin olunmuşdur.

Eyni zamanda, bir sıra beynəlxalq ekspertin Dövlət Statistika Komitəsinə təlim səfəri baş tutmuşdur. İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi, Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) tərəfindən İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələri üçün təşkil edilmiş Statistik Potensialın Artırılması (StatCaB) proqramı çərçivəsində Türkiyə Statistika İnstitutunun mütəxəssisi İrfan Uzunpınar “Balıqçılıq statistikasi”na dair Dövlət Statistika Komitəsinin əməkdaşlarına təlim kursu keçmişdir.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 26-28 iyun tarixlərində Fransanın Paris şəhərində Avropa Statistika Konfransının 67-ci plenar sessiyasında iştirak etmişdir. Tədbirdə rəsmi statistikanın modernizasiyası istiqamətində yeni çağırışlar və qarşıya çıxan problemlərin həlli yolları, statistik məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunması, rəsmi statistika məqsədləri üçün yeni məlumat mənbələrinin və imkanların müəyyənləşdirilməsi, dayanıqlı inkişaf məqsədləri ilə müəyyən edilmiş hədəflər üzrə statistik məlumatların əldə edilməsi üçün yol xəritələrinin hazırlanması kimi mühüm məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, T.Budaqov 24-26 sentyabr tarixlərində Moldovada Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün keçirilmiş “Statistik əməkdaşlıqda növbəti addım” mövzusunda yüksək səviyyəli seminarlarda iştirak etmişdir. Tədbirdə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində rəsmi statistikanın cari inkişafı, əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Qabaqcıl təcrübələrdən faydalanmaqla milli statistika potensialının gücləndirilməsi, işçi heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə aparatın gənc əməkdaşları Bolqarıstan Respublikası Milli Statistika İnstitutunun “Slivek” Təlim və İxtisasartırma Mərkəzində, həmçinin Milli və Dünya İqtisadiyyatı Universitetinin Təlim Mərkəzində təlimdə, Ukrayna Dövlət Statistika Xidmətinin Statistika, Uçot və Audit Milli Akademiyasında ixtisasartırma kursunda iştirak etmişlər.

Hesabat ilində Dövlət Statistika Komitəsinin 128 əməkdaşı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil edilmiş 104 tədbirdə iştirak etmiş, həmçinin Komitənin mütəxəssisləri beynəlxalq ekspert və işçi qruplarının tərkibində fəaliyyətlərini davam etdirmişlər.

Yekun olaraq qeyd edilməlidir ki, Dövlət Statistika Komitəsi ölkə rəhbərliyi tərəfindən statistika orqanları qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə əsasən nail olmuş və 2020-ci ildə də bu istiqamətdə öz səylərini əsirgəməyəcəkdir.